

**LAYİHƏNİN İSTİQAMƏTİ: "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi"**

# Qeyri-neft sektorunu üzrə vergi daxilolmaları 11,6 faiz artıb


**Hazırda ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 68,4 faiz təşkil edir**

**S**on 11 ildə həyata keçirilən regional dövlət proqramlarında biznes mühitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin əksini tapması da təsadüfi olmayıb, bölgələrin tərəqqisi prosesində özəl sektorun imkanlarını səfərbər etmək, sosial xarakterli məsələlərin həllində sahibkarların fəaliyyətinə nail olmaq istəyindən irəli gəlib.

2004-2008, 2008-2013-cü illərdə həyata keçirilən, habelə 2014-2018-ci illəri əhati edən regional inkişaf proqramları respublikamızın regionlarında yerli sahibkarlığın, yeni istehsal və emal müəssisələrinin açılmasına, işsizlik və yoxsulluq problemlərinin əsaslı redəcədə həlli ilə ciddi təkan verib. Ötən illərdə kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli məqsədilə yeni mexanizmlər tətbiq edib.

Inhəsarlıq, sahibkarlara sünü mənəvələrin yaradılması, hüquqmüafizə orqanlarının idamlarının fəaliyyətinə müdaxiləsi hallarının aradan qaldırılması məqsədilə konkret qərarlar qəbul olunub.

Son 11 ilde qəbul olılmış "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı", "Sahibkarlıqla dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində eləvə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlıqla Kəmək Milli Fonduñun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdiriləməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində aparılan xoxlamaların tənzimlənməsi və




sahibkarların maraqlarının müdafiəsi haqqında" və digər qanun, farman və sərəncamlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan verməklə, regionlarda qeyri-neft sektorunun inkişafını stimüləşdirir.

Ümumilikdə, son illər ölkədə regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarında və digər sənədlərdə sahibkarlığın inkişafı məsələsi qızılırmış xəttə keçir. Bu proqramların icra olunduğu 11 il ərzində regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 7,2 dəfə, vergi daxilolmaları 12,7 dəfənən çox artıb. Respublikanın şəhər və rayonları üzrə vergi galirlarının artımı 2014-cü ilden Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri ilə yanaşı eləcə də Abşeron və İmşli rayonlarına öz xərclərini tamamilə yerli galirlar hesabına təmin etməye imkan yaradıb.

2015-ci ilin dövlət bütçəsində respublikamızın bu il dair makroiqtisadi göstəriciləri sırasında vergi-fiskal siyasetin istiqamətləri də eks olunub. Ötən ortamüddətli iqtisadi və sosial inkişaf proqnozuna uyğun olaraq, bu il bütçə-vergi vergi siyaseti ötən iqtisadi siyasiyyətin tərkib hissəsi olmaqla, iqtisadiyyatın prioritet sahələrinin inkişafına və onun effektivliyinə, uzunmüddətli dayanıklığının təmin edilməsi üçün şərait yaradılmasına, investisiya məhəsütin dəha da yaxşılaşdırılması nüxmətdir.

Ölkə iqtisadiyyatının mühüm maliyyə təminatı rolunu oynayan dövlət bütçəsində risklərin qarşısının alınması, aparılan iqtisadi islahatların nəticəsi olaraq qeyri-neft sektorundan daxilolmaların həcmi artırılması istiqamətdən tədbirlərin görülməsi növbəti ilə iqtisadi siyasetin başlıca hədəfi ki mi müyyən edilib. Qeyri-neft-qaz

sektorundan əldə olunacaq eləvə vəsaitlərin əsas mənbəyi isə vergi və gömrük daxilolmaları, bütçə-dənənər galirlar hesab edilir. Vergi siyasetinin koordinasiyasını gücləndirmək, qeyri-neft galirları-




nin qeyri-neft ümumi daxili məhsulda və bütçə galirlarında xüsusi çəkisi artırmaq əsas istiqamətlərindən. Bu məqsədli fiziki şəxslərdən gelir vergisi və məburu dövlət sosial siyorta haqları üzrə daxilolmaların bazasını genişləndirmək, vergi daxilolmalarının yığın əmsalının artırmaq, respublikanın şəhər və rayonları üzrə gelir və xərcləri tərazlaşdırmaq prioritetlər sırasındadır.

Bu ilin bütçəsində neftin qiymətinin realliga nisbatən yüksək həddən götürülməsinə baxmayaq, qeyri-neft galirlarının artması və digər mənbələr hesabına aradakı fərqlik kompensasiya edilməsi və ümumi daxilolmaların tərazlaşdırılması nəzərdə tutulur.

2015-ci ilin bütçə-vergi siyaseti ötən makroiqtisadi göstəricilərinin sabit artımına, qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın aparıcı sahələrinin modernləş-

məsinə və şəxələnməsinə, əhalinin yaşayış seviyyəsinin artırılmasına yönəldilir. Büdcə-vergi siyaseti qeyri-neft galirlarının qeyri-neft ÜDM-de və bütçə galirlarında xüsusi çəkisinin artırılmasına, respublikanın şəhər və rayonları üzrə yerli gelir və xərclərin tərazlaşdırılmasına, vergi daxilolmalarının yığın əmsalının yüksəldilməsinə istiqamətlənib. Dövlət xərclərinin maliyyələşdirilməsi istiqamətində sosial siyasetin davam etdirilməsi, ötən müdafia qabiliyyətinin gücləndiriləsi, dövlət əsası vəsait qoyuluşu xərclərin strukturunun təkmilləşdiriləməsi bütçə-vergi siyasetinin əsasını təşkil edir.

Dövlət bütçəsi galirlarında qeyri-neft sektor üzrə daxilolmalar cari ilin proqnozu ilə müqayisədə 8,1 faiz, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə isə 28,7 faiz artıq 2015-ci ilde



Vergilər Nazirliyinin xətti ilə dövlət bütçəsinə 7 milyard 112 milyon manat daxilolma proqnozlaşdırılır ki, bunun 4 milyard 812 milyon manat (67,7 faiz) qeyri-neft sektorunun, 2 milyard 300 milyon manat (32,3 faiz) neft sektorunun payına düşür. Nazirliyin tərafindən qeyri-neft sektor üzrə artım 2013-cü ilə nisbətdə 8050,1 milyon manat (27,9 faiz), cari il Müqayisədə 512 milyon manat (11,9 faiz) çox nəzərdə tutulur. Beləliklə, Vergilər Nazirliyinin bütçə daxilolmalarında payı 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 448 milyon manat (6,7 faiz), cari ilin proqnoz göstəricisi ilə müqayisədə isə 10 milyon manat (0,1 faiz) çox olacaq.

2015-ci ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət bütçəsinə 3 milyard 346 milyon 306,8 min manat vəsait daxil olmuş, proqnoz tapşırığına



**KIVDF**  
AZƏRBAYCAN  
ÖLÇÜMÜ  
DÖVRLƏR  
DÖVRLƏR  
DÖVRLƏR  
DÖVRLƏR  
DÖVRLƏR

100,8 faiz əməl edilmişdir. Qeyri-neft-qaz sektorunu üzrə büdcəyə 2 milyard 289 milyon 221,5 min manat vəsait daxil olmuşdur və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 68,4 faiz təşkil edir.

Bu il vergituma və sosial yığımın bazasının artırılmasına hesablanmış tədbirlər diqqət mərkəzindədir. Müəssisələrdə iş yerlərinin rəsmiləşdirilməsi ilə bağlı tədbirlərin gücləndirilməsi, əmək müvafiqi bilidirilərinin elektron informasiya sistemində qeydiyyatın aparılması, qeyri-leqal məşğulluqla mübarizənin həyata keçirilməsi yolu ilə ümumi daxilolmaların həcmi artırmaq mümkün olacaq. Bunun nəticəsində növbəti ilde ölkə üzrə orta aylıq əməkhaqqının 4,8 faiz artımı, müxtəlif sahələrdə yenisi yerlərin açılması, həcmiňin uçotdankeşinə nəzarət ilə yerlərin leqaldırılması hesabına fiziki şəxslərin gelir vergisi üzrə daxilolmaların həcmiňin 2014-2015-ci illərdən 100 milyon manat (11,3 faiz) artaraq 982 milyon manata çatdırılmasının proqnozlaşdırılır.

Bakı şəhərində və regionlarda yeni istehsal, xidmet və sənaye müəssisələrinin fəaliyyətin başlaması və neftdən keçən sahələrdə istehsalın artırması hesabına qeyri-neft sektorunu təmsil edən hüquqi şəxslərin mənfiət vergisi üzrə daxilolmalarının həcmiňin də 2014-2015-ci illərdən 111 milyon manat (11,7 faiz) artaraq 1 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur. Sadələşdirilmiş vergi və digər vergi növləri üzrə daxilolmaların da həcmiňin əhəmiyyətli dərəcədə artımı gözlənilir.

Qeyri-neft daxilolmalarının həcmiňin artırılması, habelə vergi-dən yarınmalıların qarşısının alınması məqsədilə nağd hesablaşmaların mahdudlaşdırılması və transfert qiymətlərinin tətbiqinə nəzarətin gücləndirilməsi, ƏDV-nin vergitutma bazasının genişləndirilməsi ilə bağlı tədbirlər görülür. Parthenyoluq sazişlərinin bağlanması könlüllü əməkletmə seviyyəsinin artmasında mühüm vasitə olmaqla vergilərin artım tempinə də öz müsbət təsirini göstərir.

Vergi siyasetinin digər istiqamətləri sahibkarlığın müasir sahələrinin, o cümlədən innovativ sahibkarlığın inkişaf etdirilməsinə, investisiya qoymuşluğunun genişləndirilməsinə, aktiv vergi siyasetinin həyata keçirilməsinə, inzibatiçiliğin müasir IKT sferasında təkmilləşdirilməsinə, vergi dərəcələrinin optimallaşdırılmasına, bəyənəlxalq vergi qanunvericiliyin inqərasıyanın dəha da sürətləndirilməsinə yönəldilmişdir.

**S. Mustafayev**

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütüvə İnformasiya Vəsiti vəsaitin inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.